

## İnqilab İSAQ - 65

# Qapımı döyməyə çox da tələsmə

(İnqilab İsaq “İndi elə təkəm ki...” Bakı, “Elm və təhsil”, 2018)



**Sakir ALBALIYEV,**  
filologiya üzrə fəlsəfə doktoru,  
dosent

Bu qapı şairin söz dünyasına - kitabın adından da görüldüyü kimi, təklik əlindən giley-güzar etdiyi aşırıdan-əzabdən inildiyən könül evinə açılan qapıdır. Şair demək isteyir ki, “Şirnmikmə dilimin bal niyyətinə”, bu kitabı açıb oxumağa başlar-kən burada ifadə olunan tənhalıq nisgilini ürək ağrı-acısı ile qarşılıqlamağa hazır ol; yoxsa ki, bu könül qapısından içəri girdiyinə peşman olarsan.

Şair İnqilab İsaqın “İndi elə təkəm ki...” (“Elm və təhsil”, 2018) kitabı “Qapı” şerisi ilə açılır:

Qapımı döyməyə çox da tələsmə,  
Peşiman olarsan günümü görüb.  
Mənim taleyimin bonna əlleri  
Hörsə də, yarımcıq bir bina hörüb.  
Doğrudan da, kitabın “Ümid bayramları” bölümü ilə açılan ilk hissəsindən oxuduğumuz aşağıdakı şerisi həyəcansız oxumaq olmur:

Həvəsim-nəfəsim dağ ətəyində,  
Bəndə od bəndəsi, yurda çıraqdı.  
Taleyin ayrılıq sərhədlərində  
Gelişli-gedişli yollar sınaqdı.

Sönmüş ocaqların ahi kiriməz  
Çinqısı şenliyə dönənə kimi.  
Gözünə ağ daman o qara damlar  
Ümid yeri idi dünənə kimi.

Xalqımızın min illərdən üzü bəri sabitləşib gələn bir “od qonşusu” ifadəsi var. Bu ifadəni qonşulara nisbətdə “od qonşusuyuq” şəklində də tez-tez işlədirik. Yəni qonşular bir-birinə od-işiq-istiliq verən, dar ayaqda, çətin məqamda bir-birinə kömək durub odunu-ocağını yandıran, çırğığını sönməyə qoymayındı. Məhz şair İnqilab İsaq da bu möntiqdən düşürək “bəndə od bəndəsi, yurda çıraqdı” deməklə məsələyə bir az da geniş bucaqdan yanaşır, bəndənin-insanın (vətəndaşın) yurda çıraq olan od bəndəsi olduğunu dilə getirir. Elə bu fikrin məbədi fonunda digər bəndə üzləşdiyimiz ədalətsiz müharibənin doğurduğu acı mənzəroni göz önünde canlandırıb yazar: “Sönmüş ocaqların ahi kiriməz, ta o vaxtacan ki, çinqısı şenliyə (abadlığa) döñə...” Müəllif xarabaya döndərilmiş evləri “gözünə ağ daman qara damalar” şəklində işlədərək el dilindən gələn kontrastlı bir deyime imza atır. Burada şair yaxşı mənada sözdən çələng qurub, maraqlı söz oyunu oynadır: “Quru təsəlli də dada yetəndi özünü itirib tapsan evində”.

Mənəcə, İ.İsaq “Ümid bayramları” bölməni ilə başladığı “Kimsə dirildəcək...” adlı bu şeirini əbəs yerə bu nümunə ilə başlamır ki:

Dəmyə bitməyin də sevinci özgə,  
Hər yetən kökündən güc tapmir axı.  
Tanrı da günahı üzə vurmur ki,

Kimsə dirildəcək  
Sönen ocaqları, quruyan arxi.  
Bəli, sönen ocaqların, quruyan arxin  
dirilməsi kimi bir arzuya ümidi bağlamışığ  
və belə bir arzunun reallaşa bilməsi elə  
əslində ümidi bayramı kimi səciyyələn-  
dirilməlidir.


Kitabda özünə yer almış “Cocuq Mərcanlı” şerisi isə deyordim ki, belə bir “ümid bayramı”nın real bədii inikasıdır:

Qopdu qurd dışindən,  
Bu yurdun can, qan davasında  
Bir bələk torpağım - Cocuq Mərcanlı...  
gör necə nəfəs dərər  
canlı-canlı...  
gör necə bəxtəvər-bəxtəvər  
qaynaşır qarışqa yuvası.  
Qarışqa yuvası-Vətən davası...  
Sevincim - göyərçinim

cırpinır

lələk-lələk göz yaşısında,  
tələsir darıxdığı göye,  
darıxdığı eyvana, öyə...

Bu misralarda xalqın ümidi çiçeyinin  
çırtlaması özünəməxsus boyada verilmiş-  
dir. Qurdun dışindən qopan bir bələk tor-



paq kimi səciyyələndirilir. Cocuq Mərcanının işğaldan azad olunması. Bu gün orada canlanan həyat qarışqa yuvası ilə müqayisə edilir.

Amma qulağım səsdə:


- Nə yaxşı səni  
gördüm ana, ana...
- Bir uşaq ağlayır...
- İndi mən cocuq deyiləm,  
Dərd məni elə böyüdü,
- dağıldı mərcanlar...
- Canım, qanım vətən,
- Uşaq kiritmək savab işdi -
- gec olsa da,
- gec olsa da...

Diqqət etsək, şairin burada qəribə bir söz çələngi toxuduğunu görərik. Bu, sözün-adın özünün müəllifdə doğduğu emosional duyğunun bədii eks-sədasıdır. Şeirin əvvəlində vurğulanır ki, ana yurdun can-qan davasında azığın-quzğun düşmənin qurd dışindən “bir bələk torpağım” olan Cocuq Mərcanlı qoparılib geri alındı. Nəyə görə məhz “bələk torpağım?” İnsan vətənin timsalında torpağa bələnir; bu mənada torpaq insan üçün bələkdir. Amma bundan başqa, bələk həm də körpənin-çağanın, uşağı (cocuğun) bələnilib qoyulduğu bir beşikdir-bələkdir. Məhz bir möntiqin davamı və yekunu kimi şeirin sonunda müəllif bir daha bu məsələyə başqa bir formada qayıdış edir: bir uşaq ağlayıb deyir ki, nə yaxşı səni gördüm, ana. Amma indi mən uşaq (cocuq) deyiləm daha, ona görə ki, dərd (işgal) dərdi, düşmənin hərbə-hədəsində

qalmاق müsibəti) məni elə böyüdü ki (məni uşaq ikən elə çətin bələlər saldı ki), daha uşaqlıq aləmindən silkinib-diksinib ayıldım və boynumdakı mərcanlarım da (uşağın boynuna-boğazına düzülen, üstüne-yaxasına sancılan inci-mirvarılərim, mərcan daş-qasalarım da) dağıldı-sökülüb yere töküldü. Daha mən üstündə bər-bəzəklər, mərcan daş-qasalar gəzdirən uşaq (cocuq) - mərcanlı cocuq (sözün əksinə deyiliş ilə: cocuq mərcanlı) deyiləm. Deməli, şair İnqilab İsaqın şeir boyunca hərəldib-fırlatdığı “bələk torpağım”, “mərcanlı cocuq” ifadələri öz rişəsini elə Cocuq Mərcanlı kəndinin adında ifadəsini tapan mənalardan götürüb və bunu da şair ustalığıla özünəməxsus deyim üslubu ilə şeirə gətirməyə nail olmuşdur.

Ümumilikdə götürükdə isə İnqilab müəllim poeziyada sözlərin bu kimi rəngarəng səslənişindən məna tapıb üzə çıxaran və onu öz poeziyasında yetərincə əks etdirən şairdir.

O quşun bəxti qəfəs,  
Qanadı yoxdu daha.



Elə qara günlüyəm,

Ağ olmuram Allaha.

Şair Mehman Göytəpəlinin “Zənci qardaş, bax bir gör sən qarasən, mən qara” məzmunlu bir şeiri yadına düşdü. Orada şair öz qara günlərinə nisbətdə zəncinin dərisinin qaralığını müqayisə obyektinə götürdiyi kimi, burada da İ.İsaq qaragünlü ifadəsindən çıxış edib, bu qara günün içində nəsə ağ bir şey tapmağın mümkünüzlüyü rəğmən Allaha ağ (ası) olmayıağlığını dilə getirir. Beləcə, sözlərin məcəzi (frazeoologi) vahidləri ilə maraqlı bədii deyim üsulları yaradır.

Bu, nə siyaset,  
bu, nə demokratiya...

Alib-aldadıcı

yalançı dərman.

Nə xəstəyə əlacıdı,

nə körpəyə ana südü...

Budu, yenə

moizə oxuyur Avropa.

Müsəlmani

topa tutur, topa.

Ağ yalani

qara günər gətirdi.

Suriyaya, İraqa.

Başı əmmaməli

dəli-dolu məmləkətlərə

dərs deyir-səytən dərsi

gülləyə, şilləyə...

Burada da Avropanın ağ yalani qara günər gətirdi İraqa, Suriyaya deməkə müəllif yenə də ağ-qara təzadalar komponentlərindən yararlanmaqla maraqlı bir deyim fonunda acı həqiqətləri açıb-ağartmışdır. Şeirin məzmunundan isə bir daha kitabın adında ifadə olunan “İndi elə təkəm ki” hayqırtısı boy göstərir. Bu təklik təkcə bir fərdə, bir nəfərə aid olan təklik-yalqızlıq deyil, həm də ümumi mənada - geniş tutumda təklənməyi ifadə edir. Belə ki, İraq da, Suriya da təklənməyin, ayrı-ayrılıqda parçalanmağın güdəzəna getdilər, tək qalmağın - birləşə bilməməyin faciəsini çəkdilər. Nə İsləm ölkələri bir-birlərinin hayına-hay verib, bir-birlərin xiylə etdilər, nə də digər qeyri-İslam dövlətləri haqqın-ədalətin mənafeyi naməne ayağa qalxıb İraqı, Suriyanı təklik-təklənmək faciəsindən qurtardılar. Bu mənada “İndi elə təkəm ki...” deyən İnqilab İsaq təkcə bir fərdin təkliliyinə görə yox, bütövlükdə dünyamızın təkliliyinə-insanlıq dünyasının təklənməsinə işarə ilə özünün həyəcan səsini qaldırır, hamını hamı kimi bir olmağa səsləyir, Aşıq Ələsgər demişən, “yoxsulu, ərbəbi, şahı, gedənə tutmaz bir-birindən alalı dağlar” şəklində bizi bir-birimizdən nə aralı durmağa, nə də “alalı” - fərqli olmağa, əksinə, bir olub, birləş nümayiş etdirməyə çağırır.

Barışığın nazında

Barıssaq nə olar ki?

Sükutu sözdən söküb,

Danişsaq nə olar ki?

İnsanları - bəşəriyyəti barışığa-danışığa, sülh danışığına, tək olmaq xofundan çıxmaga səsleyir İnqilab İsaq:

Eşitdiyim laylalar

oxşamır heç laylaya.

Bura qurbət daşlığı,

Söykənbəti lay laya, - deyib,

- anaların ahəngi pozulmuş laylalarının öz xoş ahəngini özüñə qaytarmağa, lay-lay qalanmış qurbət daşlarını qoriblikdən qurtarmaga çağırış edir. O qurbət daşları bizik-vətənidən, elindən-yurdundan didərgin düşməş qəriblər, qaçqın-köckük insanlar. Atalarımızın “Aslan da yalqız olmasın” məsolini “İndi elə təkəm ki...” adlı lirika dəftərindəki misralarının məna yükündə təbliğ və tərənnüm edən İnqilab İsaq poeziyasının səsinə hamiliqla səs verək, əziz oxucular!

2018

